



Dərman vasitəsinin istifadəsi üzrə təlimat

FITOTUSSİN

T rkibi:

100 q  erb tin t rkibində vardır:

Lansetli ba ayarpa ının  ıxarışı 5,0 q

Uca andızın k k msovu ilə k kl rinin  ıxarışı 5,0 q

Adi razyananın efir ya ı 0,1 q

Tut  erb ti 50,0 q

Saxaroza 25,0 q

Nipa ın (Metilparabin) 0,075 q

Nipazol (Propilparabin) 0,025 q

Etil spirti, 95%-li 1,0 q

T mizl nmif su 13,8 q

Farmakoterapevtik qrupu

Öskürəkkəsici və bəlgəmgətirici vasitə

Farmakoloji təsiri

Kombinə olunmuş bitki mənşəli preparatdır. Tərkibindəki bitkilərin efir yağları, polisaxaridlər, selikli maddələr, fermentlər və fitonsidlərin hesabına fitotussin preparatı mukolitik, bəlgəmgətirici, bronxolitik və bakterisid effekt göstərir. Bronxlardan bəlgəmin ifraz olunmasını asanlaşdırır, onların selikli qişalarındakı ödemə və iltihabı azaldır. Tənəffüs yollarının mersal epitelinin müdafiə funksiyasını bərpa edir. Həmçinin orqanizmin immun sistemini fəallaşdırır.

İstifadəsinə göstərilir

Tənəffüs orqanlarının və yollarının öskürəklə və bəlgəmin ifrazının çətinləşməsi ilə müşahidə olunan kəskin və xroniki infeksiya-iltihabi xəstəliklərində:

- bronxit

- pnevmoniya

- faringit

- laringit

- rinit

- gingivit

- traxeit

- otit

- tonsillit

- sinusit vaxtı istifadə edilir.

⚠️ ks göstərişlər

Preparatın tərkibindəkilərə qarşı həssaslıq olduqda. Həzm sistemi vəzilərinin yüksək şirə ifrazında.

İstifadə qaydası və dozası

Daxilə təyin edilir. 1 yaşından 6 yaşına qədər uşaqlara hər 4 saatdan bir 1 çay qaşığı verilir. Gün ərzində 4 dəfədən artıq vermək olmaz. 6 yaşından böyük uşaqlara hər 3 saatdan bir 1-2 çay qaşığı verilir. Gün ərzində 4 dəfədən artıq vermək olmaz. Böyüklərə hər 2-3 saatdan bir 1 xörək qaşığı təyin edilir.

İlavə təsirləri

Preparatın tərkibindəkilərə qarşı allergik reaksiya mümkündür.

Buraxılış forması

100 q olmaqla şüşə flakon, ölçü qaşığı və içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma qaydası

25°C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdə n buraxılma şərti

Resepsiz buraxılır.

İstehsalçı

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

[Təlimatı yüklə](#)